



*Valeh Heydər - Heydərov Valeh Yavər oğlu, şair-publisist. 1962-ci il oktyabrın 17-də Cəbrayıl rayonunun Karxulu kəndində dünyaya göz açıb. M.A.Əliyev adına ADİ-nin məzunudur. İki antologiya və səkkiz almanaxın həmmüəllifi, "Sonsuz təsəlli-sonlu ömür", "Vüsal rəqsi" adlı şeirlər və hekayələr, "Hamı bunu bilməli" təmsillər toplusu kitablarının müəllifidir. KİVİHİ-nin "QIZIL QƏLƏM" Ali Media Mükafatına və "YILIN STARLARI ÖDÜLLƏRİ 2022" beynəlxalq naminiyasında "YILIN ŞAİRİ" Mükafatına layiq görülmüş. Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.*

## PEŞMANLIQ

(təmsil)

Dərdlər filin qəlbini  
Sanki qurd kimi yedi  
O dözməyib nəhayət  
Dilə gələrək, dedi:  
Axı niyə meşədə  
İşlər belə tərs gedir?  
Az yaşarkən bülbülər  
Qarğa uzun ömrü edir?!  
Səbəb görən nədir ki,  
Tülkü edir oğruluq?  
Hiyləgərlik nə gerek  
Varsa əgər, doğruluq?  
Meymuna bax, hələ sən  
Mın bir oyundan çıxır,  
Sağsağansa hər yerdə  
Yalanlarla ev yıxır!....  
Çox düşünüb dərinədən  
Günah gördüm özümdə  
Demək hikmət az olub  
Danışdığım sözümdə.  
Anlada bilməmişəm  
Həqiqətin gücünü  
Canlı həddin aşanda  
Təbiətin öcünü.  
Əməllərim görünür  
Xeyli qüsurlu olub  
Bu səbəbdən qəlbimə  
Acı qəm-qüssə dolub.  
Ağıl onçun verilmir  
Tək özüm düz yaşayam,  
Gərəkirdi haqqı mən  
Hər ünvana daşıyam.  
Bax beləcə müdrik fil  
Çox kövrəlib, ağladı  
Bu çəkdiyi peşmanlıq  
Ürəyini dağladı.  
Diqqətli ol, ey insan,  
Əməlində, sözümdə,  
Korlanıbsa ətrafın  
Günahkarsan özün də.

## YALTAQLAR

(təmsil)

Bir gün xəbər yayıldı  
Meymun vəzifə alıb,  
Başlamağa işinə  
Sayılı günlər qalıb.  
Bunu tülkü eşitcək  
Təbrik üçün tələsdi,  
Quyruğunu sallayıb  
Onun önünü kəsdi.  
Dedi: Təbrik edirəm  
Yeni işin mübarək,  
Buyur görək əziz dost  
Sənə nə qulluq edək?!  
Bu xəbəri eşidcək  
Porsuq da ora getdi,  
Üz tutaraq meymuna  
Belə bir xitab etdi.  
Dedi: qurban meymuna  
Bizim əziz canımız,  
Kaş ki ayrı olmaya  
Ondan bircə anımız.  
Bu tərifə qoşuldu  
Ayı, dovşan, hətta fil  
Sanki yarış gedirdi  
Onlar ötürdü dil-dil.  
Nərdəyib bir pələng

Bu dəm göründü gözə  
Sükut çökdü araya  
O da başladı sözə.  
Dedi: vəzifə alan  
Meymun deyil, bir dələ,  
Anlamadım mən sizi  
Bu nə hay-küy vəlvələ?!  
Düzün bilib yaltaqlar  
Deyinməyə başladı,  
Bayaq tərif edənlər  
İndi onu daşladı.  
Üz çevirib meymuna  
Dələyə yan aldılar,  
Ona xoş söz söyləyib  
O ki var əl çaldılar.  
Sən də bil ki, ey insan  
Yox yaltaqda etibar,  
Heç vaxt onda olmadı  
Vəfa, nə də üzde ar.  
Vəzifədə kim olsa  
Yaltaq quyuq buladı.  
Amma işin itircək  
Dalınca daş tulladı.

## ŞƏHİDLƏR ÖLMƏDİ

(akrostix sonet)

*1-ci Qarabağ müharibəsi zamanı  
şahid olan həmkəndlilərim -  
Qasımov Mübariz, Əliyev Adil,  
Xankişiyev Mübariz, Qasımov Şahin  
sizin əziz xatirənizə ithaf edirəm*

(Ş)əhid təbəssümlə dünyadan köçər  
(Ə)hdinə töhfədir düşüydü cənnət.  
(H)əqiqə çatmaq üçün zirvələr keçər  
(İ)manın qoruyub, edər şəhadət.

(D)üşünək hər zaman ucalıqların  
(L)ayıqlı ömr edib yaşadı onlar.  
(Ə)n gözəl bağçanın dərdilər barın  
(R)əbbin əsiqlərə mərhəməti var.

(Ö)lməz bir duyğudur əbədi çağlar  
(L)eylinin, Məcnunun eşqi misal.  
(M)ələklər şövq ilə seyrinə çıxar  
(Ə)zizlər, zikr edər, sevər bu adı.

(D)eyildir behişt qazanmaq asan,  
(İ)gid tək ad alıb sən ucalmasan.

## VALEH HEYDƏR- 60

(sonet)

İllər tez ötüdü, bu günə vardığı  
Keçmişin təzadı çağı əlvədə.  
Mən altmış yaşına yetişdim artıq  
Solur güllərimin yaşıl bağı da.

Həyatı olduqca çox sevdim düzü  
Duyub anladığıca, heyrətə düşdüm.  
Gördüm ki hər şeyin var iki üzü  
Sevinclə isindim, dərdlə üşüdüm.

Güvəndim aləmin xoş səhərinə  
Yeridim üstünə həmişə şərin.  
Mən söz dəryasında enib dərinə  
Axtarıb topladım mirvarilərin.

Lap ağır olsada yükün daşımaq,  
Ən gözəl nemətdir dürüst yaşamaq.

## MƏKTUBU OXUDUM

(sonet)

Məktubu oxudum, gözlərim doldu,  
Kəlmələr ruhumu heyrətə saldı.  
Titrədi dodağım, bənizim soldu,  
Elə qəhərləndim, söz dildə qaldı.

Onun fikirləri parlaq düşüncə,  
Sanki hərərətli günəş işığı.  
Bir böyük dəryadır ləpəsi incə,  
Aləmə bəzəkdir bu yaraşığı.

Qürbətdə çırpındı eşq ilə ürək,  
Vətən həsrətiylə yanıb, qovruldu.  
Əzabə dönsə də hər arzu dilək,  
Yenə son məqamda o qalib oldu.

Əgər aliminə zülm etsə bəşər,  
Özünün başına bələlər gələr.

## DÜŞMƏDİ YURDUMUN ADI DİLİMDƏN

(æ )

Keçmişdə hökmünü sərt qıldı dövrən,  
Otuz il ayrıldım mən öz elimdən.  
Nisgili sızlatdı qəlbimi yaman,  
Düşmədi yurdumun adı dilimdən.

Odlara qalandı səfalı yerlər,  
Köksünü düşmənin fitnəsi yaxdı.  
Daha çağlamadı gur şələlələr,  
Sükuta qərq oldu, lal-dinməz axdı.

Yaxşiki, bir daha göyərdi zəmin,  
Qazandı xalqımız haqlı davasın.  
Sonunu gətirdik kədərin, qəmin,  
Çəkdik köksümüzə vətən havasın.

Nə qədər çox üzə dərdlər insanı,  
Yenə sevinc yaşar, qələbə anı.

## AĞIR SINAQLARDAN MƏRD ÇIXSA İNSAN

(æ )

Gözəlüm hüsnünə aşiq oldum mən,  
Bəzədim ömrümü məhəbbətinlə.  
Güc alıb həmişə ülvi eşqindən,  
Öyündüm hər yerdə səadətimlə.

Qəflətən üstümdən tufanlar əsdi,  
Əlimi bərk tutub, yanımda durdun.  
Ölüm mələyi lap qapını kəsdi,  
Sən şərin üzünə, tərs şillə vurdun.

Yenə xoş bahardı açıb çiçəklər,  
Nəgməkar quşların, şirindir səsi.  
Elə qəşəngdir ki, o tər ləçəklər,  
Baxdıqca çoxalır yaşam həvəsi.

Ağır sınaqlardan mərd çıxsa insan,  
Sevinc də bəxş edər ona Yaradan.

## DÜŞMƏDİ YURDUMUN ADI DİLİMDƏN

(æ )

Keçmişdə hökmünü sərt qıldı dövrən,  
Otuz il ayrıldım mən öz elimdən.  
Nisgili sızlatdı qəlbimi yaman,  
Düşmədi yurdumun adı dilimdən.

Odlara qalandı səfalı yerlər,  
Köksünü düşmənin fitnəsi yaxdı.  
Daha çağlamadı gur şələlələr,  
Sükuta qərq oldu, lal-dinməz axdı.

Yaxşiki, bir daha göyərdi zəmin,  
Qazandı xalqımız haqlı davasın.  
Sonunu gətirdik kədərin, qəmin,  
Çəkdik köksümüzə vətən havasın.

Nə qədər çox üzə dərdlər insanı,  
Yenə sevinc yaşar, qələbə anı.

## AĞIR SINAQLARDAN MƏRD ÇIXSA İNSAN

Gözəlüm hüsnünə aşiq oldum mən,  
Bəzədim ömrümü məhəbbətinlə.  
Güc alıb həmişə ülvi eşqindən,  
Öyündüm hər yerdə səadətimlə.

Qəflətən üstümdən tufanlar əsdi,  
Əlimi bərk tutub, yanımda durdun.  
Ölüm mələyi lap qapını kəsdi,  
Sən şərin üzünə, tərs şillə vurdun.

Yenə xoş bahardı açıb çiçəklər,  
Nəgməkar quşların, şirindir səsi.  
Elə qəşəngdir ki, o tər ləçəklər,  
Baxdıqca çoxalır yaşam həvəsi.

Ağır sınaqlardan mərd çıxsa insan,  
Sevinc də bəxş edər ona Yaradan.

## XƏYANƏT, DÜŞMƏNDİR, ONDAN UZAQ GƏZ

(æ )

Qayıt pis əməldən, gec deyil hələ,  
Bir evin ocağın söndürmə, gözəl.  
Saxta məhəbbətlər insana tələ,  
Etibar, sədaqət hər şeydən əzəl.

Yoxsa unutmusan o vəfa andın?  
Yolunu azaraq yanlış gedirsən.  
Nə üçün bu qədər gerçəyi dandın?  
Doğma balana da sitəm edirsən!

Kimin ki eşqinə sadıqdır yarı,  
Tanrı mələyidi, cənnət nurudu.  
Qeyrətdir, namusdur, ən əziz varı,  
Saf büllur kimidi, sudan durudu.

Xəyanət, düşməndir, ondan uzaq göz,  
Sevənlə, əhd pozan tən ola bilməz!

## YALTAQLAR

(təmsil)

Bir gün xəbər yayıldı  
Meymun vəzifə alıb,  
Başlamağa işinə  
Sayılı günlər qalıb.  
Bunu tülkü eşitcək  
Təbrik üçün tələsdi,  
Quyruğunu sallayıb  
Onun önünü kəsdi.  
Dedi: Təbrik edirəm  
Yeni işin mübarək,  
Buyur görək əziz dost  
Sənə nə qulluq edək?!  
Bu xəbəri eşidcək  
Porsuq da ora getdi,  
Üz tutaraq meymuna  
Belə bir xitab etdi.  
Dedi: qurban meymuna  
Bizim əziz canımız,  
Kaş ki ayrı olmaya  
Ondan bircə anımız.  
Bu tərifə qoşuldu  
Ayı, dovşan, hətta fil  
Sanki yarış gedirdi  
Onlar ötürdü dil-dil.  
Nərdəyib bir pələng  
Bu dəm göründü gözə  
Sükut çökdü araya  
O da başladı sözə.  
Dedi: vəzifə alan  
Meymun deyil, bir dələ,  
Anlamadım mən sizi  
Bu nə hay-küy vəlvələ?!  
Düzün bilib yaltaqlar  
Deyinməyə başladı,  
Bayaq tərif edənlər  
İndi onu daşladı.  
Üz çevirib meymuna  
Dələyə yan aldılar,  
Ona xoş söz söyləyib  
O ki var əl çaldılar.  
Sən də bil ki, ey insan  
Yox yaltaqda etibar,  
Heç vaxt onda olmadı  
Vəfa, nə də üzde ar.  
Vəzifədə kim olsa  
Yaltaq quyuq buladı.  
Amma işin itircək  
Dalınca daş tulladı.